

Müstəqil Dövlətlər Birliyi ölkələrinin təmsilçiləri Qəbələdə

Müstəqil Dövlətlər Birliyi ölkələrinin təmsilçilərindən bir qrupu V Beynəlxalq Musiqi Festivalında iştirak edirlər. Səfər çərçivəsində qonaqlar bu yaxınlarda istifadəyə verilmiş Qəbələ Rayon Mədəniyyət Mə-

də 400 yerlik əsas tamaşaçı salonu nümunəvi tərtibati ilə diqqəti cəlb edir. İkinci mərتبədə müşavirə zalı, iki VIP, üç dərnək, rejissor və aktyorların istirahəti, həmçinin teatr kostyumlarını saxlamaq üçün otaqlar yer-

dekorasiya və tikiş sexləri də yaradılıb. Bildirlib ki, Qəbələ indiyədək bir sıra beynəlxalq incəsənət tədbirlərinə ev sahibliyi edib. Ötən il MDB-ye üzv dövlətlərin humanitar sahə üzrə Əməkdaşlıq Şurasının və təşkilata

mətli başçı son illərdə rayonda gedən sosial-iqtisadi inkişaf haqqında onlara etraflı məlumat vermişdir.

Görüşdə Polad Bülbüloğlu bir dəha çıxış edərək Azərbaycanın, o cümlədən respublikanın bölgələrinin son illərdə sürətli inkişafı onda qurur hissi doğurduğunu bildirmişdir. O, çıxışına davam edərək Azərbaycan hazırda milli gəlirin inkişaf tempinə görə dönyanın inkişaf etmiş dövlətləri arasında belə lider ölkə olduğunu



kəzi ilə tanış olmuşlar. Qonaqlara məlumat verilmişdir ki, yuxarıdan baxdıqda nəhəng "Ağ royal" formasında tikilən bina ətraf ərazi ilə ahəngdar mühit yaradır. Binanın alt qatında avtomobilər üçün xüsusi qaraj inşa olunub. Mərkəzin foyesi genişliyi və müasirliyi ilə diqqəti cəlb edir.

Foyedə, həmçinin ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına göstərdikləri diqqət və qayğıni eks etdiren foto-guşə də yaradılıb. Mərkəzdə teatr tamaşalarının, konsern proqramlarının, yeni texnologiya ilə təqdim olunan kinofilmlərin nümayişi və digər müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür imkan mövcuddur. Bildirlib ki, üç qrim, bir məşq otağının fəaliyyət göstərdiyi mərkəz-

ləşir.

Bu binanı fərqləndirən digər bir cəhət daxili divarların ekoloji baxımından təmiz və nəfis şəkildə işlənmiş taxta materiallarla üzlənməsidir. Bina ən müasir akustik texnologiya və dünya standartlarına uyğun teatr texnikası avadanlığı, Avropanın aparıcı şirkətlərinin istehsalı olan üzlük və tamamlama materialları ilə, məxsusi çəraq və mebellərlə təchiz edilib. Tikinti zamanı müasir texnologiyadan, yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunması binanın xarici və daxili görüntüsünü daha cəlbedici edib.

Qəbələdə tez-tez mədəniyyət tədbirlərinin keçirilməsi və rayonda bir çox incəsənət kollektivinin fəaliyyət göstərməsi nezərə alınaraq yeni binada rejissor, qrim, istirahət otaqları,

üzv ölkələrin Dövlətlərərəsasi Humanitar Forumunun Aşqabadda keçirilən birgə iclasında qəbul edilən qərara görə 2013-cü ildə Qəbələ MDB-nin mədəniyyət paytaxtı elan olunub.

Qonaqların Mədəniyyət Mərkəzi ilə tanışlığından sonra rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev icra hakimiyyətinin iclas salonunda onları qəbul etmişdir. Qəbulda Milli Məclisin deputatı, respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov iştirak etmişdir.

Görüş tədbirini Azərbaycanın Rusiyadakı fəvqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu açmışdır. Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Müstəqil Dövlətlər Birliyi ölkələrinin təmsilçilərini Qəbələdə salamlamaqdan məmənunluq hissi duyduğunu bildirmişdir. Sonra hör-

nəzər-diqqətə çatdırılmış, xalqın həyat seviyyəsinin xeyli yüksəldiyini qeyd etmişdir.

Görüşdə bir sıra qonaqlar çıxış edərək Azərbaycanda, o cümlədən Qəbələdə qısa bir zaman kəsiyində əldə olunan nailiyyətlərə heyvət etdiklərini söyləmiş və qeyd etmişlər ki, həqiqətən tekə ölkənin paytaxtı deyil, onun regionları da sürətli inkişaf etmişdir. Qəbələnin timsalında bu inkişaf aydın görünür.

Tədbiri rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev yekunlaşdırılmışdır.

Zahir KƏRİMOV,
Qəbələ Rayon icra Hakimiyyətinin informasiya təminatı və təhlil sek-
torunun aparıcı məsləhətçisi.
Fotolar S. Umuyevindir.

Avqustun 1-də Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd edildi

Zəngin və ahəngdar ana dilimiz

Ədiblər öz əsərlərində Azərbaycan dilini XIX əsrde Avropana geniş yayılmış fransız dili ilə müqayisə edərək onu Avrasiyanın hər tərəfində işlədirən bir dil kimi yüksək qiymətləndirmişlər.

Türk dili ailəsinin oğuz qrupuna daxil olan Azərbaycan dilinin tarixi miladdan əvvəlki dövrə qədər gedib çıxır. Bu dil IV-V əsrlərdən etibarən ümumxalq danışq dilinə çevrilməyə başlamışdır. Şifahi şəkildə yayılan ilkin ədəbiyat nümunələri-dastanlar, nağıllar, bayatlılar, laylalar Azərbaycan şifahi ədəbi dilinin erkən formalasması və təkamülü zərurəti ni yaratmışdır. Qaynağını uzaq keçmişdən alan Azərbaycan dilinin ilk və ən qədim yazılı nümunələri günümüzə qədər gelib çatmasa belə, ölkəmizin ərazisində

qədim əlifbanın mövcudluğu şübhə doğurmur.

Azərbaycan dilinin dövlət dili kimi hüquqi aktlarda təsbit olunması məsələsi hələ XX əsrin əvvəllərində--Azərbaycan Xalq Cumhuriyyətinin hakimiyyəti dövründə böyük aktuallıq qazanmışdı. O zaman parlamentin istifadə etdiyi dil Azərbaycan türkçəsi idi.

Ana dilimizin inkişafına dövlətin həmişə xüsusi diqqət və qayğısı olub. Sovet dönməndə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin respublikada dövlət dilinə çevrilmesinə əsl fədakarlıq göstərmişdir. Ana dilinin inkişafı ilə əlaqədar müntəzəm olaraq imzaladığı fərman və sərəncamlar-

da, eləcə də ulu öndərin çıxış və məruzələrində dilimizin və əlifbamızın qorunması ön planda olub.

Sonrakı dövrlərdə qəbul edilmiş Konstitusiyalarda da dilimizin qorunub saxlanması ən ümddə məsələlərdən olmuşdur. Bu sahədə ulu öndə Heydər Əliyevin xidmətləri əvəzsizdir. Dövlət müstəqilliyi qazandıqdan sonra isə əlifbamızın və dilimizin əsil sahibi olduq.

2001-ci il avqustun 9-da ulu öndə Heydər Əliyev yeni fərman—«Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis edilməsi haqqında» ümumi bir sənəd imzaladı ki, bu sənəd artıq tarixi statusunu almışdır. Hər il avqustun 1-i Respublikada Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.

Əhaliyə pullu xidmətlərin həcmi artırıb

2013-cü ilin yanvar-iyun aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,5 faiz artaraq 2,8 milyard manat olmuşdur.

Dövlət Statistika Komitəsindən bilddirilmişdir ki, artımın 57 faizi hüquqi şəxslərin müəssisələrində yaranmış və bu müəssisələrdə əhaliyə 2,1 milyard manatlıq və ya 5,5 faiz çox pullu xidmətlər göstərilmişdir. Hər ay hər bir ölkə sakininə orta hesabla 50 manatlıq pullu xidmət göstərilmişdir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3 manat çoxdur.

Ölkədə əsas kapitala 7,4 milyard manat vəsait yönəldilmişdir

Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala 7,4 milyard manat vəsait yönəldilmişdir. Bu göstərici əvvəlki ilin müvafiq dövrünə görə 22,9 faiz çoxdur. Vəsaitin 74,9 faizi daxili mənbələr hesabına təmin edilmişdir.

Sərf edilən sərmayenin 52,3 faizi məhsul istehsalında, 47,7 faizi isə xidmət sahələri obyektlərinin inkişafında istifadə olunmuşdur.